



ETİBAR EBİLOV

(Əvvəli ötən sayımızda)

1970-ci ildə özünün 60 illik yubileyinə atamı dəvət etdiyi günü də xatırlayıram. Məktub yazmadı. Həmin məktubda yubileyin vaxtını qeyd edib. Atamı da "əziz dostları arasında görməyindən məmənun olacağını" bildirirdi. Atam Rəsul müəllimin 60 illik yubileyinə bibim oğlu Zakirə birləşdə getdi.

Rəsul Rza haqqında bir unudulmaz xatırım da var. 1977-ci ilin iyundan evimizə zəng elədi. Atamı Bakıda keçiriləcək Sabir poeziya günlərinə dəvət etdi (Rəsul müəllim ənənəvi Sabir poeziya günlərinin rəhbəri idi) - Sənin Sabir günlərində çıxınızı da nəzərdə tutmuşuğ dedi. Atam mənə-Sən də hazırlaş, soni də aparacəm - dedi. 1977-ci ilin 4 iyundan, səhər, rayondan atam üçün ayrılmış xüsusi məşinla Bakıya gəldi. Sabir günləri saat 14-də Sabir bağında - Sabirin heykəlinin qarşısında olmalı idi. Bakıya saat 12 də çatdıq. Atamlı Nizami müzeyinə, muzeyin direktoru olan atamın dostu Bəkir Nəbiyevin yanına gəldik. Atam Bəkir müəllimin otağından Rəsul müəllime zəng elədi. Dənişdilər. Rəsul müəllim - Saat ikinin yarısında Sabir bağında ol. Tədbirdən qabaq bir qədər səhəbət edək dədi. Düz saat 2-nin yarısında Sabir bağına gəldi. Abbas Zamanova birləşdə galmışdı. Ləng yeri yirdi. Abbas Zamanovun qolundan tutmuşdu. Atamlı görüşəndən sonra mənimlə də görüşdü. Mənə işarə ilə atama:

-Nə yaxşı eləyib gətirmisən - dedi. Abbas Zamanova bağbakı skamyaların birində ayləşdilər. Amma atam əyloşmadi, Səhəbət eləməyə isə sadəcə imkanları olmadı. Bir azdan şairlər, yazıçılar, adi adamlar bağa yığışdırılar. Və təbii ki, gələnlərin hamısı Rəsul müəllimin başına yığımişdi. Sabir günləri saat 2-də başladı. Rəsul müəllim qısa dənəsi. İlk sözü Abbas Zamanova verdi... Rəsul müəllimin iclas aparmağı da maraqlı idi. Çixışçılara sözü o verirdi. Özü də qəribə şəkildə. Məsələn Tofiq Bayram'a sözü belə verdi:

-Tofiq Bayram.

Yəni çıxışçılardan tək adlarını çəkməklə kifayətlənirdi. Bəzi çıxış edənlərin isə heç soyadını, texəllüsünü də demirdi.

-Fikret (yəni Fikret Qoca).

-Əzizə (yəni Əzizə Cəfərzadə).

-Şair Əliaga.

Əliağa Kürçaylinin gölmədiyini bildikde:

-Əliağaya qayıb - dedi.

Həmin gün atam da çıxış elədi.

...Nehayət tədbir bitdi. Rəsul Rza bir nəfər tanımadığım adının köməkliyi ilə pilləkənləri enərkən bir nəfər orta yaşı şəxs ona yanaşdı. Həmin şəxsin yanında bir uçaq da var idi. Həmin adam Rəsul müəllime salam verib, əiindəki

fotoaparata işaret etdərək:

-Rəsul müəllim, olarmı Sizin bu uşaqla şəklınızı çəkim -dedi.

Rəsul Rza:

-Niyə olmur - dedi. Sonra ətrafa boylanıb:

-Abbas... Abbas Zamanov - dedi. Abbas müəllim bir qədər kənarda kiminləsə səhəbət edirdi. Rəsul müəllimin səsinə eşidib yaxın gəldi.

Rəsul Rza:

-Abbas yaxın gol, yanımıda dayan, bu gözəl bala ilə şəkili birləşdirək dedi.

Rəsul müəllimin yaxın, ürok dostları az idi. Abbas müəllim də onun on yaxın dostlarından və Rəsul müəllim öz dostlarına son dərəcə sədaqətli idi.

...Qaş qaralanda artıq evimizdə idik və homin gün axşam saat 9-da televiziyanın "Günün ekranı "xəbərlər programında Sabir poeziya günlərini də göstərdilər.

Mənim şəxsi kitabxanamda Rəsul Rzanın çoxlu sayıda kitabları var. Mən onun şeirlərini, ədəbiyyatı dərk etdiyin

O, Azərbaycanın yetirdiyi ən nadir İnsanlarındandır. Bu gün təkcə Azərbaycan ədəbiyyatını, mədəniyyətini deyil, bütöv tarihimizi belə Anarsız tosovvar etmək qeyri-mümkündür. Anar nadir təbiot hadisəsidir. Müqayisəni sevmək də, bəzən müqayisəz də ötüşmək olur. Anarın Azərbaycanda gördükleri işlərin məqyasını dəyərinə görə yalnız iki nəfərin gördüyü işlərlə müqayisə etmək olar: Mirzə Cəlil və Üzeyir bəy Haçibəyovla.

Anar bizi abidə İnsanlarımızdır.

1989-cu ilin iyulunda Bakıda, Yazıcılar İttifaqında Süleyman Rüstəmən atama dediyi bir söz heç vaxt yadından çıxmır: "Rəsul Rza bir də ona görə xösbəxt idi, ki, Anar kimi oğulun atası idi".

Hüseyin Cavidin müasirleri yazırlar ki, Cavid küçəyə çıxanda bütün insanların diqqəti Cavidə olurdu. Arxadan gələnlər onu keçmirdilər, İrəlidən gələnlər dayanıb ona, böyük mütəfəkkir dramaturqə böyük sevgi və diqqətlə tamaşa edirdilər.

Anar da şox gənc yaşlarından xalq

golordi: Qabilə, Vəqif Səmədəoğlu, Fikret Qoca, Ramiz Rövşən, Ramiz Həsənoglu, Akif Rəfiyev Oqtay Əfəndiyevlə... Atamın Neftçalada keçirilən 75, 80 illik yubileylərində iştirak edib. Atamın 80 illik yubileyində atamın haqqında yazdığı möqələsini "Ədəbiyyat qəzeti"ndə çap etdi.

2006-ci ilin aprelində anam vəfat edəndə iki dofa hüzur məclisine geldi.

...Atam vəfat etdiyi günün sohərəsi, qapımızda dayanan maşından Anar müəllimin düşdүünü görəndə qohorlənmışdım. Atamın vəfati ilə həyatının böyük bir mərhəlesi sona yetmişdi. Elə bər mərhələ ki, orada Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mehdi Hüseyn... atamla ünsiyyətdə olmuş, inda hayatda olmayan insanlar var idi. Həmin vaxt Hemenqueyin bir sözü qeyri-ixtiyari yadına düşmüştü: "Atanız vəfat edəndə Allaha dua edin ki, atanızın dostları, onu tanıyanlar cox yaşasınlar. Cünki onlar yaşadıqca sizin də atanız yaşayacaq".

BÜTÜN ZAMANLARDA MÜASİR

vaxtdan oxuyuram. Yadimdadır, hərbi xidmətdə olarkən atam mənə evdən bağlama (posilka) göndərərkən, hər dəfə həmin bağlamaya Rəsul müəllimin yeniyi kitabını da qoyardı. Onun şeirlərini çox sevdiyim biliirdi atam. Rəsul müəllimin vəfat etmə xəbərinin də hərbi xidmətdən (Uzaq Şərd) Vətənə qayıdarkən, Daşkənddə, təsadüfən qarşılaşdırığım bəstəkar Süleyman Ələsgərovdan öyrəndim... Süleyman müəllim dərin kəder içərisində:

-Rəsulda itirdik-deyində nə qədər üzüldüyüm sözlə ifadə etməyə indi de çətinlik çəkirdəm...

Burada bir həsiyəyə çıxmır. Anarın məşhur "Beşmərtəbəli evin altıncı mərtəbəsi" "Azərbaycan" jurnalında çıxan ili getmişdim hərbi xidmətə. Yəni hərbi xidmətə gedənə qədər bu əsrarəngiz romanı artıq oxumuşdum. Hərbi xidmətdə 23 azərbaycanlı idik. Melim oldu ki, əsgər yoldaşlarımda da bu romanı oxuyublar. Bu roman o vaxtlar (elə indinin özündə də) gəncliyinən çox sevdiyi romanlardan biridi. Mən hərbi xidmətdən Anara məktublar yazırdım, O da, heç bir məktubumu cavabsız qoymırdı.

Əsgərlidə olarkən mənə avtoqrqla "Adəmin adımı", və "Macal" kitablarını göndərmışdım. Əlamətdər günlərdə mənə təbriklerini yazdıqı açıqçalar gönderirdi... Hərbi xidmət illərinin öz romantikası var. Hərbi xidmət illərindən hərəkin bir arzusu, bir niyyəti olur. Biz Azərbaycanlıları da söz vermişik ki, xidmətdən sonra, Bakıya çatan kimi, ilkin olaraq Anar müəllimə baş çəkəcəyik. Amma Daşkənddə Süleyman Ələsgərovdan Rəsul Rzanın vəfat etdiyini eşitdikdən bu arzumuzdan çəkindik. Yas içərisində olan Anara nə deyəcəkdi ki? Hərbi xidmətən gələndən 2-3 ay sonra (Artıq Nigar xanım da vəfat etmişdi) Anar müəllimə məktub yazdım. 23 azərbaycanlının arzusundan, bu arzudan cəkinməyimizin səbəbindən yazdım ona. Rəsul müəllimin poeziyzinə olan vurgunluğundan söz açdım məktubuma.

... Sonralar Anar müəllim "Sızsız" povestində mənim həmin məktubumu da çap etmişdi.

Bu yazımda Anar müəllim haqqında da bir qədər geniş yazmaq istəyirəm. Anar Azərbaycanın qənimət insanlarındandır.

arasında belə hörmət, məhəbbət qazanmışdı. Mən özüm bunun şahidi olmuşam. 1979-cu ilin fevralında Bakıda olarkən, Azneft meydanında Anarın harasa getdiyini və ətrafda olan insanların dayanıb böyük maraqla və hörmətlə ona tamaşa etdiklərinin şahidi olmuşam.

Rəsul Rza ilə atamın dostluq münəsibəti Rəsul müəllimin vəfatına qədər davam edib. Azərbaycan tarixində önəmli yeri olan bu ailə ilə atamın münəsibəti Anarın simasında sonralar da davam etdi... Rəsul müəllimin vəfatından sonra Anar müəllim dəfələrlə Neftçalaya gəlib.

Mən özüm hər Bakıya gedəndə Yazıcılar Birliliyinə gedib Anar müəllimi baş çəkirdim. Onun mənə avtoqrafla bağlılığı onlara kitabları var... Mənə çox nadir fotosəkkillər bağışlayırdı. Hətta 1980-ci ilin 10 yanvarında Anar müəllimin Aktyor evində ilk baxışı keçirilən, sənəri müəllifi və reissoru özü olan "Uzun ömrən akordları" filmində dəvətnaməni də mənə Anar müəllim özü verib. İlahi, bu film ilə baxışında kimlər yox idi? Azərbaycan mədəniyyətinin, ədəbiyyatının ən nadir simaları. Bu nadir insanlarla birləşdə Anar müəllimin çəkdiyi filmdə baxmaq özü bir xösbəxtlik idi.

"Beynəlxalq Rəsul Rza mükafatı" təsis olunanda, həmin mükafata ilk layiq görünlərden biri atam oldu. Bu mükafat, sahiblərinə adətən Bakıda, Yazıçılar birliliyində təqdim edilir. Amma Anar müəllimin istəyi ilə, bu qıymətli mükafatı atama Neftçalada təqdim etdilər. Bu münasibətlə Anar, Fikret Qoca, Fikret Sadıq, Akif Rəfiyev Neftçalaya gəldilər. Neftçalada, atamın yerlilərinin iştirakı ilə unudulmaz, duygusal, ədəbiyyat ehvallı bir toqdimat mərasimi keçirildi. Sonra evimizə gəldi. Aile izvlərimizə birləşdə çay sıfəsindən etrafında ilk dəfə 40 il ovvəl atası ilə, Əli Kərimlə, Mikail Rzaqulizadə, Mirmehdi Seidzadə, Qabil, Ənvar Əlibəyli, Nəbi Xəzri, Əliaga Kürçaylı ile bizdə olduğu o unudulmaz günü xatırladı. Öz fotoaparatını bacım oğluna verdi, aile üzvlərimizə şoxlu sayıda şəkillər çəkdirdi... Ümumiyyətlə Anar müəllim şad günlərimizdə də, ağır zamanlarımızdə də həmişə atamın yanında olub. Həmişə də öz yaxın dostları ilə

Hüzür məclisində atamın dostları, atama hörmət bəsləyən, onu həmişə ehtiramla yad edəcək insanlar gəlirdilər: Nərim Həsənzadə, Vasim Məmmədəliyev, Qızınlı Paşayev, Misir Mərdanov, Ramiz Rövşən, Fikret Qoca, Musa Yaqub, Sabir Rüstəmxanlı Nizami Cəfərov, Nizaməddin Şəmsizadə... Anar müəllimlə çadır kecedik... Ramaz Həsənoglu və Nazim İbrahimov da onunla birləşdə idil. Kədərlə idil... Atam haqqında danışındı... Atamın arxivlə ilə maraqlandı. O, atamın arxivlə ilə tanış idi. Nə dərəq qıyməti arxiv olduğunu bildirdi. Elə təkcə Rəsul Rza, onun ailisi haqqında atamın arxivində nə qədər nadir sənədlər var idi; Rəsul Rza ilə, Nigar xanımla, Rəsul Rzanın anası Məryəm xanımla, dayısı Məmməhüseynlə bağlı nadir sənədlər. Məryəm xanıma məxsus şeirin 1920-ci ildə, orəb olıbasi ilə, qara qəlemlə yazılmış əl yazılışı, yəni də Rəsul müəllimin əl yazılışı ilə yazıldığı və ikinci nüsxəsi olmayan geniş höcmli avtoqrafiyası, Rəsul müəllimin bu vaxta qədər heç yerdə çap olunmamış və öz əlilə yazdığı bir dördlüyü. Rəsul Rzanın nadir fotosəkkli, onun atama bağlılığı avtoqələmi, Rəsul Rzanın dayısı Məmməhüseynin Anar müəllimin özündə belə olmayan şeirləri (Sonralar Azor həmin şeirləri "Ədəbiyyat qəzeti"ndə çap elədi). Atamın arxivində eyni zamanda ədəbiyyat tariximizin ən nadir sənədləri də qorunur: Abdulla Şaiqin, Əziz Şərifin, Qulam Məmmədinin, Əbdülqəsim Hüseynzadənin... XIX, XX əsrin ədəbi hadisələri olacaq nadir, kimsəyə belli olmayan nadir əlyazmaları qorunur atamın arxivində. Bəxtiyar Vahabzadənin əl yazılışı ilə yazdıq 150-yə qədər məktubu... Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Səməd Vurğunun, Əli Vəliyevin, Mir Cəlalın, Süleyman Rəhimovun, İsa Miğənnanın, İlyas Əfəndiyevin, Məmməd Arazın, Xəlil Rzanın, Xudu Məmmədovun, Ziya Bünyatovun, Məmməd Cəfərin, Yaşar Qarayevin... əlm, ədəbiyyat tariximizin müəyyən mərhələsinə işq tutacaq əlyazmaları...

Əvvəl 6-cı sahifədə

Atamın hüzr meclisi bitəndən taxminən 20 gün sonra Anar müəllimə mektub yazdım. Hüzr zamanı onu görərən keçirdiyim, amma özünə deyə bilmədiyim ağrılı hissərimi yazdım ona. Nəsə buna ehtiyac hiss elədim. Oğlumu itirəndən sonra, atamı itirmeyim mənə çox ağır təsir elemişi. Atamın hüzr məclisindən gəlməyi, mənimlə doğmadan da doğma adam kimi söhbəti məni riqqətləndirmişdi. Dərdli, kedərlə insanlar həmisişə duyğusal insani münsübətlərin həsrətində olur. Məktubu göndərdiyimdən 5-6 gün vaxt keçirdi. Səhər idi. İşə getməyə hazırlaşırdım. Telefonuma zəng gəldi. Anar müəllim idi:

-Məktubunu mənə indi veriblər- dedi. . .

Mən Anar müəllimin bu diqqətini heç vaxt unuda bilmerəm. . . Həmin gün mənə "Kerəm kimi" və III cildlik "Literatura, İskustvo, Kulğura Azerbaydjana"- LİK Azerbaydjana" kitablarını göndərdi.

İctimai, mədəni, ədəbi həyatımızda hadisə olan III cildlik kitabları bu gün də mənim stolüstü kitablarındır. III cildlikdə Anarın "Yaşamaq haqqı" əsəri də çap olunub. "Yaşamaq haqqı" əsərinin təkcə mənim üçün yox, bütün ailəmiz üçün xüsusi önemi var. Anar müəllim özü bu kitab haqqında yazır:

"82 yaşimdada olsam da, hələ uzun illər yaşamaq, çoxlu yaradıcılıq niyyətlərimi həyata keçirmək istəyirəm. Amma "vəsiyyət yüngüllükdür" deyiblər. Bu kitab ("Yaşamaq haqqı") mənim xalqımı vəsiyyətindir".

Demək bu kitab Anarın həm də şah əsəridir. Və mənim və ailəmiz üçün önməli olan budur ki, Anar bu əsərini bizim ailə ilə başlayır:

SÖZ BAŞI

Bakıdan çox da uzaq olmayan Neftçala şəhərində dəyerli alim-ədəbiyatşünüs, əsl ziyanı İmamverdi Əbilov yaşıyır. İmamverdi müəllimin evi bu balaca əyalət şəhərində işıq saçan bir ocaqdır. Bu evi bir çox müəlliflərin avtoqraflı kitabları ilə zəngin nadir kitabxana adlandırmış olar. Müzey de demək olar -ev yiyəsinin ömrü boyu topladığı "Eksponatlarla" - əlyazmalar, fotoəkkillər, məktublarla zəngin muzey. Ünlü şəxsiyyətlərin- yazıçı, alim, dövlət xadimlərinin imzaladığı, Bakıdan, Azərbaycanın başqa yerlərindən, Türkiyədən, İrəndən, Rusiyadan gələn yüzlərlə, bəlkə də minlərlə məktub.

İmamverdi müəllim valideynlərimlə mehriban dost münüsibətində olub və onun arxivində Rəsul Rza, Nigar Rəfibəyli ilə məktublaşmalar da özəl yer tutur. Filologiya elmləri doktoru İmamverdi Əbilovun namizədlilik dissertasiyası Rəsul Rza yaradıcılığına həsr edilmişdir. Mən də İmamverdi müəllimlə məktublaşıram, dəfələrlə evində olmuşam. İki ləyaqətli oğlu var. Etibar və Azər".

Amma bütün ailəmizə başucalığı götürən səbəb budur ki, Anar bu şah əsərini, vəsiyyətini- "Yaşamaq haqqı"nı qardaşım Azər Turanın 2003- cü ildə çap olunmuş "İrfan çobanı" kitabından təsirlənərək yazıb. Yəni Anar bu əsərini yazmaq üçün stimulu Azərin "İrfan çobanı" kitabından alıb. Anar "Yaşamaq haqqı" əsərində ailəmiz haqqında söz açandan sonra "Yaşamaq haqqı" əsərinin yazılmış səbəbin yalnız Anarın özünə məxsus olan qəlb genişliyi ilə belə etiraf edir:

"Tədqiqatçı-publisist Azər Turan ədəbiyyat tariximizin açılmamış sehifələrini işıqlandıran, ayrı-ayrı, yeterince tanınmayan söz adamlarının yaradıcılıq yolunu araşdırın bir çox məqalə və kitabların müəllifidir. O, bir neçə il önce mənə "İrfan çobanı" adlı kitabının əlyazmasını vernmişdi. Vaxt qitliginə baxmayaraq, 330 sehifəlik əlyazmamı birnəfəsə oxudum. Əsər ilk sehifələrdən məni öz cazibəsinə salıb axıradək buraxmadı. Oxuyub sevindim, fərəh duyдум, çox şey öyrəndim, çox mətləbləri düşündüm. Çox şəylərlə razlaşdım. Elə fikirlər de vardi ki, razi qalmadım, hətta qəti etirazima da səbəb oldu, mübühisəyə girişmək istəyi doğdu. Ən ümətli- oxuduğum metn məni həmin problem üzərində düşünməyə vadar etdi, eyni mövzular etrafında öz fikirlərimi dəqiqləşdirməye təkan verdi. Amma ən əvvəl mütləkə boyu keçirdiyim duyğular haqqında. Dədiyim kimi, öydəndim ki, xalqımızın bele savadlı, geniş biliqli, cavan istedadlı, övladları var. "İstedad" deyəndə, Azərin ciddi araşdırıcı- alim qabiliyyətini, həm emosional üsluba malik publisist, yazar olduğunu nəzərdə tuturam.

BÜTÜN ZAMANLARDA MÜASİR



"İrfan çobanı"nda məni sərrast müəllif dili sevindirir, amma əlbəttə ki, daha önməli, bu dildə ifadə olunan fikirlər, müləhizələrdir.

Kitabda müxtəlif məsələlərə toxunalsa da, əsərdə başdan sonadək ana xətt kimi keçən məfkurə-türkçülük ideyasıdır. . Türk milli şüuru ideyası, türkərin YAŞAMAQ HAQQIDIR.

Xalqın, millətin yaşamaq hissi milli şüurun təməli olan dili yaşatmadan başlanır. Türk şüurunun özünüñoruma instinki də buradan qaynaqlanır.

Türk düşüncəsinin əsaslarını qoyanlardan Krim-tatar yazılıcısı, maarifçi-publisist İsmayıllı bəy Qaspralı (Qasprinski) öten əsərin əvvəllərində "Dildə, fikirdə, işdə birlik" şurunu irəli sürdü.

Əlibəy Hüseynzadə "Türkloşmək, islamlaşmaq, müasirloşmək" üçlüyünü bəyan etdi. Şair Mehmet Akif Ərsoy Türkiye dövlət himminin müəllifidir. Türkəyin yorulmaz mübarizlərindən biri də Nihal Atsız id. Ömər Faiq Nemanzadə- Azərbaycanın görkəmli maarifçisi, siyasi və içtimai xadimi. Mehmet Emin Yurdəqul-Türkəyin milli şairi..

Azər Turan bütün bu şəxsiyyətlərdən söz açır. onların fəaliyyəti timsalında türkçülük ideyalarını açıqlayır və konkret nümunələrlə türk özündərk formalarına nəzər salır. Dədiyim kimi, bu kitab həyatının müxtəlif illərində bu məsələlər haqqda düşündüklərimi, müləhizələrimi yadına saldı və mən bu fikirlərimə yenidən qayıtmə ehtiyacı duyдум. Uzun illər boyu türk milli özündərki və özünümüdafiə problemləri məni də düşündürüb, sovet dönenində açıq söylənə bilməyəcək, yaxud üstürtlü, pərdəli şəkildə sezdirlənə fikirlərimi xatırladım. Məsələn, o zaman "Türk dünyası" ifadəsini dileyən ağlasığımız olsa da, həmin ideyaları "Dədə Qorqud dünyası" adlı essemədə dəyişdi yolla bildirməyə çalışmışdım. Şükür ki, bu fikirləri açıq söyləmək vaxtı gəlib çatıb. Təəssüratımlı əsasında "İrfan çobanı" kitabına geniş rezensiya yazdım. "Ədəbiyyat qəzeti"nde çap olundu. Azər Turanın əlyazmasına yüksək qiymət verməklə yanaşı əsərin məndə oyadtığı müləhizələrə də böyük yer verdim."

"Literatura, İskustvo, Kulğura Azerbaydjana"- LİK Azerbaydjana" kitabının üçüncü cildini tortib ederkən, bu məni də cildə salmaq niyyəti ruscaya çevirməye başladım. Lakin tərcümənin gedisatında, materiala vərdiqca başqa qaynaqlara da üz tutmalı, yuzlərlə kitabı əlek-vələk etməli, yuzlərlə sənədi nəzərdən keçirməli oldum. Beləliklə iki-üç günlük, uzaqbaşı bir həftəlik

sayıdigm iş bir il, 2011- dən 2012- dək vaxt apardı.

Həcmi də əvvəl düşündüyüm çərçivələri aşib keçdi".

...Mənəcə artıq şəhər ehtiyac yoxdur.

Və yenə də Rəsul Rza.

Ben Conson Şekspir haqqında deyirdi ki, O, bir əsr yox, bütün zamanlar üçündür. Eyni ilə bu sözü Rəsul Rza haqqında da demək olar. Rəsul Rzanın poeziyası 70- 80 il bundan əvvəl də müasir poeziya idi. Bu gün də müasirdir. . . Onun ölməz poeziyası gələcək nəsillərin də oxuyacağı, ehtiyac duyacağı poeziya olacaq. O bu haqqı öz müdrik, həmisişəşar əsərləri ilə qazanıb:

MƏNDƏ İXTİYAR OLSA

*Mən istəyirəm:
Buludlar ağlaşın,
Uşaqlar ağlamasın,
Analı, ya anasız*

*Mən istəyirəm:
gülər açılsın,
gülələr açılmاسın:
amanlı, ya amansız.*

*Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözər qapanmasın,
sözlər qapanmasın.*

*Mən istəyirəm:
yangınlar sönsün.
ümidiłr sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.*

*Bəhərden budaqlar əyləşsin
İnsan başını əyməsin;
xəcalətdən, ya gücsüzlükədən.
Axsın bulaqlar göz yaşı kimi.
torpağın üzərində.*

*Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində
hər şey insana baxsın.
İnsan əla baxmasın.*

*Gecələr uledzərlər oyaq olsun.
İnsanlar yatıb dincəlsin;
qüvvəti toplasın sabahın
xeyirli işlərinə*

*Açsın gözlərini
gələcəyin ümidişə səhərinə.
Mən istəyirəm:
sevinc, səadət bol olsun.*

*Ürəkdən-ürəyə.
ölkədən- ölkəyə,
açıq yol olsun.*

Rəsul Rza bizim evde sonuncu dəfə 1977-ci ilin 17 aprelində olub. Fikrət Qoca, Xəlil Rza Ulutürk və yaxın qohumu-televiziya rejissoru Fikrət Ağazadə ilə birlikdə golib. O günün tofsilatı haqqında yazmayacağam. Cünki homin gün mən evde olmamışam. . . Atamın arxivində atama məxsus bir neçə xatırə dəftəri var. O xatırə dəftərlərinə zaman- zaman evimizdə qonaq olmuş görkəmlı, indi artıq ofsanəyə çevrilmiş insanlar öz ürək sözlerinə yazıblar. Bizim evde sonuncu dəfə olarkən Rəsul Rza atamın ağ üzüli xatırə dəftərinə bu sözləri yaziib:

"Şeirə sədaqət böyük ürəkli insanın zəngin mənəviyyatından xəbər verir".

Bütün zamanların böyük şairi Rəsul Rza da mənim yadımda elo, zəngin mənəviyyata malik böyük ürəkli insan kimi qalıb.